



Bu bir xalq qəzeti
ƏDALƏT
Deputatlarımız Qazaxistanda
parlament seçkilərini
müşahidə edəcəklər



Milli Məclisin
deputatları Qaza-
xistanda keçirile-
cek parlament
seçkilərini müşa-
hidə etmek üçün
yanvarın 7-də ölkə-
kən paytaxtı
Nur-Sultan şəhə-
rində sefər edə-
cəklər.

Milli Məclisden
Adət.az-a verilən
məlumatda görə, deputat Arzu Naiğıyev Müşteqil Dövlətler
Birliyinin Parlamentlərəsi Assambleyasının və İcraiyyə
Komitəsinin, millət vəkili Naqif Həmzəyev isə TÜRKPA-
nın xətti ile seçkiləri izleyəcəklər.

Yanvarın 10-də keçirilecek seçimlər zamanı deputatlar-
mım bir səra məntəqələrə olacaq, orada yaradılmış şə-
ratılıt yaxından maraqlanacaq, prosesin gedisi, seçici-
lərin fəallığını müşahidə edəcəklər.

Səfər yanvarın 15-də başa çatacaq.



Azərbaycan xüsusi dronlar alacaq

Ərazilərin Minalardan Təmiz-
lənməsi üzrə Milli Agentlik
(ANAMA) işğaldan azad olun-
muş torpaqlarımızın təmizlə-
nməsi üçün yeni texnikanın
alınmasına planlaşdırır. Bunu
"Sputnik Azərbaycan" a ANA-
MA-nın Operativ Qərargahı-
nın rəisi İdris İsmayılov söylə-
yib. "Bizdə beşinci nösl "Boje-
na"lardan istifadə olunur. İndi də-
ha müasir analogunu almağı
planlaşdırırıq. Eləcə də, dronları yox-
lamadan keçiririk. İlkən nützəndə razı galmış. Ancaq hələ əməliyyat-
larda calıb etməmişik. Dronun istehsalçılarına müəraciə edərk, bə-
zı parametrləri olav etməlini istəmişik". - İsmayılov deyib. PU-
LAR ərazisinin daha düzgün coğrafi koordinatlarını almağa və axarş
islərinin asanlaşdırılmasına imkan verir. Bununla yanaşı, ANAMA
əməkdaş sirlərləndir, istehkamçıların sayı 400-dən
600-ə qatdırılır. Ancaq təşkilat bununla kifayətlənmək niyətiində
deyil, çünki yaxın bir neçə il ərzində respublikanın bütün işgaldən
azad olunmuş ərazilərini minaldardan təmizləməlidir.

"Azərbaycanın haqlı mübarizəsində sonadək yanındayıq"

Şəhənərək ordusunu yeddi iq-
lim, üç qıtya sülh, əmīn-
əmanlıq və ədalət aparan ac-
dadlılarımızdan nümunə ala-
raq dəst, qardaş ölkələrin ri-
fahı və tohľükəsliyi üçün
mühərzi arapır.

Adət.az-in məlumatına gör-
rə, buna Türkçənin milli mü-
dafiə naziri Hulusi Akar Sarıqan-
mış şəhərlərinin anma günü ilə
əlaqədar açıqlamasında deyib.
O bildirib ki, Türkiyə BMT, NA-
TO, ATƏT, eləcə də ikitirəflə razılaşmalar çerçevesində Azərbaycan,
Liviya, Kosovo, Əfqanistan, Bosniya və Hersekovina, Qətər, Somali,
Sudan və bir çox ölkədə sülh töhfə vermek üçün böyük soy göstərir.
Nazir Sarıqanış şəhərlərinin anım gündündə Azərbaycanla münasibət-
lər istifadə edilən "bir milliət, iki dövlət" ifadəsinin xüsusi önemini
vurgulayıb:

"Qardaş Azərbaycan xalqının Nargin adasında zorla saxlanılan əs-
gorlularımıza etdiyi yardımçıları minnet və sükrənlər anırlı. Biz də qar-
daşlarımızın haqlı mübarizələrindən sonra dən imkanlarımızla ya-
nınaq, azərbaycanlı qardaşlarımızla kədərə və sevincə borabö-
rik".



TARİF ŞURASININ YENİ İL HƏDİYYƏSİ

Fikirləşdilər ki, xalqımızı daha necə sevindirsinsə?
Qarabağ azad olub, Zəfer bayramı, dedilər xalqı bir
az da sevindirək və benzinqiz dizelən qiymətini qaldır-
dilar. Və beləliklə, xalqımızın sevincine sevinc qatdır-
ılar.

Yaşasın samiy qumanni Tarif Şurası v mire, naş
Tarif Şurası!

SƏN SÜLMƏRAMLISAN,
YOXSA ERMƏNİMƏRAMLI?..

Dəfələrlə yazmışam və yenə
yzıram və istiyimizə çat-
nadək yazacaqñı.

Gorusdan Əsgərona
texminən 80 kilometrdi.
Sülməramlılar ermənilər-
nin geri qayıtması, gö-
lib-getməsi üçün tohľükə-
sizlik tövfləri heyata
keçirirler. Etsinlər , buna
sözümüz yox.

Ağdamdan 37 kilometr Şa-
yadı, Əsgərəndən Xocalıdan və
Xankondindən keçmək. Amma biz Şaşaaya ayrı yol çök-
məkə Kəlbəcərə 80-85 kilometr yoldu.

Amma biz Kəlbəcərə Murovdan gedirik, Ömrə aşırımdan
keçirir və sair və ilaxır, on tohľükəli yollarla. Niyyə?

Bu sülməramlılar ermənilər üçün hər cür şorait yaradı-
rlar, bəs niyyə biz Şaşaaya Ağdamdan və ya Kəlbəcərə Ağdam-
dan və ya Tərtərənən keçib getməyök?!

Qarabağ Azərbaycan! Və bütün yollar Azərbaycanındır!

Növbəti nömrəmizdə bu mövzuya bir az forqlı yanaş-

cağıq: Sluşı Putin, sülməramlılar tebya ne uvajaet!



Bu bir xalq qəzeti



ƏDALƏT

Qurucusu:
Adil Minbaşyev

Gündəlik hüquq qəzeti

Qəzet 1990-ci ilin
iyulundan çıxır

№ 1 (5833) 7 yanvar 2021-ci il

Qiyməti 30 qəpik

www.adalet.az

Prezident videoformatda müşavirə keçirtdi



Bax:şəh-2

Vaqif Bəhmənli

Nizaminin
heykəli
önündə



Bu şeiri 20 yaşın olanda, 45 il bundan önce yazmış-
sam.

Dahilərin atası
sadəliyi sevirdi,
Ruhuna qulaq asıb
şahlandıñ üz əyirdi...

Döndü o ilahi şəxs
idrakın türbəsinə.
Qalxa bilmədi heç kəs
Nizami zirvəsinə!

Yandı qızıl qayatək
şahanə söz nizami.
"Məndən sonra söz demək
bitdi!" - dedi Nizami...

Necə qopsun dilimdən:
"Ey ilhamı, çağla, ax!.."
Nizamidən sonra mən
şer yazıram, Allah,
məndəki ürəye bax!

1976

Ağdamın işğaldən
azad olunan 2 kəndi
minalardan tam təmizlənib

Ağdam rayonunun iş-
ğaldan azad olunan iki
kəndi minalardan təmiz-
lənib.

Bu barədə Ağdam ra-
yon İcra Hakimiyyətin-
dən məlumat verilib.

Məlumatda bildirilir ki,
rayonun Ağdamkənd və
Sarıcalı kəndlərinin əra-
zisi demək olar ki tam
olaraq minalardan təmiz-
lənib, digər kəndlərdə isə
təmizlənmə işləri aparılır.

Hazırda rayonun Qi-
yaslı və Şahbulag kənd-
ləri istiqamətində təmiz-
lənmə işləri aparılır.

Katrıldadək ki, Ağdam
rayonu 2020-ci ilin no-
yabrın 20-da erməni iş-
ğalından azad edilib. Ha-
zırda Ərazilərin Minalar-
dan Temizlənməsi üzrə

Milli Agentlik (ANAMA)
ile yanaşı Rusiya Fövqə-
lədə Həllar Nazirliyinin
eməkdaşları da Ağdam
rayonunun minalardan
təmizlənməsi işlərini
iştirak edir.

Ayaz Arabaçlıdan günün statusu



Virusun biri gedir-biri
gəlir..
ATƏT-in nümayəndələ-
rinə dönüb ləp!



Peskov: "Mən xoşbəxt insanam"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xoşbəxt olduğunu
dilə gətirib.

Azvizion.az "RİA Novosti" yə istinadın xəber verir ki, Peskov "Soloviev
Live" programında maraqlı fikirlər sesləndirib. O, unikal və maraqlı işin ol-
duğunu söyləyib. "Mən xoşbəxt insanam" - deyən Peskovun fikrine, ev hər
bir insan üçün qala deməkdir. "Bizim çox usaqımız olduğu üçün evim kiçik
parlamentdir. Bütün öz parlament fraksiyalımız, maraqların toqquşması var.
Vəzifəti rolunu oynayırsan, sen tozluq göstərir, kimse soni hedələyir,
kimse sona rüvət verməyə çalışır, yəni orada bütünə hayat palitrası var", - deyib.

TORPAĞIMI YOX

Emin Piri: "Xalqa minnət
qoymaq ayıbdır"



GÜNLÜK LƏTİFƏSİ

Vəli Xramçayı görür ki,
bir nefer əylib arxdan su-
icək isteyir. Qişqırı ki:



- Ayə, naşyarsən, or-
dan su içmə, kanalızasıydı.
Adam başını qaldırıb:
- Hinç axper?
Vəli:

- Boy, bu erme-
niyimski aə.. Heç,
deyirəm ki, ikiliyi iç.

Müdrik bir deyim var, onu yeqin ki, her kes bili. Bil-meyənlərə işə xatırlamış təşyirəm. Müdriklər deyib ki, "ot kökü üstə bitər". Bu manadı siza təqdim edəcəyim ilk nəslin heyat yoluна qısa nəzər salanda müdriksinə dedikləri o həqiqətin şahidi-nə çevrilirəm. Görürəm ki, bə dün-yada köklə, qollu-budaqlı ağacların cücməmeye başlığı andan onların taleleri da buğum-buğum böyüme-ye, yüksəlməye başlayır. Yəni heyat sərt döngələrin, ağır sınaqların im-tahanalar ilə özünüñ ne qədər aman-sız olduğunu sübut etse de, hem ya-şamaq esqi, hem de özünütəsdiq qətiyyəti Allahın taratlıqına imkan verir ki, boy göstərsin. Təkcə oldu-ğu yerde yox, hem de yaxın-uzaq çevreldən görünsə...

Bəri başdan etraf edim ki, man Ağ-damskilər ailesiniñ cox az tanışdım. Deyərləri ziyalımız, istedadlı yazıçı-təd-qitəçri. Qarabağın tarixini yorulma-dan öyrənilib tablib edən "Şuşa" qəze-tinin redaktoru Vəsif Quliyevin təşəb-büsü ilə mən Telman müəllime tanış olmaq qismət oldu. Həmin o tanışlıq-dan sonra bizim səhərbərəmiz, fikr mübadilələrimizən ehatəsi böyüdü. Və mən öyrəndim ki, Telman müəllim Azərbaycan medeniyətinə cox böyük xidmet etmiş, bizim teatr, opera sənə-timizə adını böyük hərflərə yazmış Əhməd Ağdamskinin oğludur. Yeqin ki, az-cox medeniyetimiz, teatr sə-nətimizə maraqlananlar Əhməd Ağ-damskinin kimliyindən xəberdardılar. Tarixi ekskursiya edərək demət iste-yirem ki, 1884-cü ilin yanvar ayının ilk ongönlündə, yəni yanvarın 5-də Ağ-damda dünənyaya gelibdi Əhməd Bedəl-bəyli-Ağdamski. Doğuluğu zaman kəsiyi biziñ on qədər uzaq olsa da, amma bərəsində yazılırlar, haqqında söylənilən fikrlər, xüsusi onun seh-nəmizə verdiyi töhfələr qələmə alındıqca o, bir şəxsiyyət olaraq, bir se-netkar olaraq yaddaşlardan bu günü-müze keçib gəlib. Yeri gəlmışken, bir dəfə dəyəri yazıçı-publisistim, cox hörməti Mustafa Çəmənlinin mə-ne bağılılığı kitablarını gözden keçi-rirdim. Onun "Üreyimden kimli keç-di" silsiləsindən olan yazıları mana sō-zün bütün mənələrindən cox şirin gəldi, çəkdi meni özüne. Və həmin silsilədən Mustafa müəllimin de yaxşı kişi mi, unudulmaz Əhməd Ağdamski haq-qında oxuduqlarımıñ aqala su kimi iç-dim. Və gördüm ki, istedad heqiqət-inə ucu boya şəraitə tapan kimi özü-nü bürüze verir. Belə ki, Əhməd Ağ-damskinin genclik illeri bir tarixi şərait olaraq ziyanlıq baxımdan, cəmi-yətin seviyyəsi baxımdan cox zid-diyyətlə ve qarənlək zamana təsədү-

AĞDAMSKI ADLI ÜNVAN

Bir soykökün nağılı.



mi, o, zamanı nəzəre alaraq xahiş etdi ki, "Raziyyam, amma bir şərtlə? Afişa-da adımı Miri yazarın". Təbii ki, ta-maşanın alınması naməni Əhmədin şerti qəbul olundu. Onun sehnemizdeki ifası bütün dinləyicilərin ruhunu ox-sadi. Bu səs, bu ifa hem bəstəkarə, hem rejissor, hem digər iştirakçılara qol-qanad verdi. Alqışlar Əhməd Ağ-damskinin yolunda yandırılan yaşı işi idi.

Burada onu da xatırladım ki, Zülfü-qar, Üzeyir ve Ceyhun Hacıbeyovların xalası oğlu olan Əhməd Ağdamski Şu-şanın, Ağdamin havasının, suyunun aid olduğunu nəsinin genetik kodlarının ve bir de gərgin eməyin sayəsində qısa bir zaman arzında təkcə Leylinin yox, hemçinin "Rüstəm ve Söhrəb"da Teh-mininə, "Ə" ve arvad"da Minnet xan-ıni, "O olmasın, bu olsun" da Gülnazi, "Şah Abbas ve Xurşidbanu" Xurşid-banunu, "Əslî ve Kərəm"de Əslini, "Arşın mal alan"da Gülçöhrəni, "Aşiq Qərib"da Şahsənəmi elə yaratdı ki, bu eserlər tamaşaçıları, dinləyicilərin

yini heç cür izah edə bilmirdilər. Hətta bir çoxu onu ifaçı olaraq qadın təsəvür edirdi.

Həyatiñ ikinci mərhələsinə Ağda-sda köçüb yaşayan Əhməd Ağdamski burada da özünə, senetinə sadıq qalıb. O, Ağdaşda müsiki məktəbinde tar-mülliim islaməmkən yanışı, buranı hem de mədəniyyət mərkəzine çevire bilib. Demek olar ki, onun sağlığında Ağdaş Azərbaycan mədəniyyətinin işqli bir üvnarı kimi öne çıxmışdı. Onun artıq bir senet adamı kimi tanınması, Ağdaşda istedadlı mədəniyyət adamlarını öz etrafında birləşdirmesi her kəsa məlum idi. Bakıdan Ağdaşa üz tutan mədəniyyət temsilciliyi ilə növbəde onu axtarır, onunla fikir bələşür, ondan öyrənirilər. Ona görə de mədəniyyətinizin bə cəfəkeş artıq sağlığında klassik olmaq haqqını qazanmışdı. Özü de təkcə ifaları ilə yox, hem de Ağdaşda ilk müsiki məktəbini açma-



işlədi.

Təsəsüf ki, o, bütün istek ve arzu-

lalarını çin etməye macəl tapmadı. Telman müəllimin bacıları Cəmile və Ka-mile xanım adlı tehsilli mütexxisi-lerdi. Cəmile xanım hekim, Kamile xanım ise iqtisadçıdır. Məraqlıdır ki, Ce-mile xanımın oğlu da öz günisinin yolu ilə gedərək elmə meşğul olub. Bu gün tenika elmləri namızdır kimi tanınan Məmməd Abdullayev de qarşı-sına Azərbaycan elmine böyük töhfə-verməyi məqsəd qoyubdu.

O ki, qaldı Telman müəllimin alesi-nə, o, ki qız atası, dörd nevesi var. Qızları - Lale hekim, Ülviyə isə iqtisadçı. Ümumiyyətə, bù ziyalə aile-sində milli-mənəvi deyərlər ve bir de elmi mühit hakimdir. Nece deyərlər, öz kökü üstündə böyük, pöhrə ve-rən bu ailənin uğurları məhz bunlar-dan, aid olduğunu ocaqdan, secerədən qidalanır.

Bəli, bu gün Telman Ağdamski təkcə özünüñ yox, hem de Azərbay-can teatr sənətinə adını həkk etdiri-miş Əhməd Ağdamskinin bütün nəslinin, soykökünün və davamçıları-nın barəsində yaxşı səhəbət açanda onuna bərabər mən de bir qürur hissi keçirdim. Çünki ziyanlıq mille-tə, dövlətə xidmət et böyük kriteri-yadı. Bu kriteriya da Ağdamskilərə Allahın hədiyyəsi və özlərinin alın-tərlərinin mükafatıdır.

Əbülfət MƏDƏTOĞLU

Zəfər hissi Rusiya azərbaycanlısının gözü ilə: "Doğmaliq qoxusu..."

Evinin qoxusunu duymaq xoşbəxtliyi

Bünlərdə Prezidentin köməkçisi, President Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmet Hacıyev ve bir qrup ta-nınmış insan, "Qarabağ" klubunun futbolçuları, xarici nümayəndələr Ağdama sefər etdi, işgal-dan sonra şəhərlərə gərüşüb, ermənilərin xaraba-liğa çevirdikləri əraziləri gezdi.

Ağdamda olarkən xalq artisti Məsum İbra-himov eməkdar artistlər Elçin Qasimov və Elnur Əhmədovun müşayəti ilə "Qarabağ şəhəstəsi" ifa etdi. Hətta deputat Aqil Abbas mahnının sedaları altında rəqs etdi, duygulu anlar yaşandı. Sosial mediada vi-deosu yayılan gərüşlər maraqla qarşılıklı. Sözləmən canı var: "Həmin vaxt Aqil Abbasın həyat yoldaşı tanınmış jurnalist İrade Tunçay yazıçı ilə telefon danışlığından sosial şəbəkəde paylaşıdı:

-İndi Ağdamsanı?

- Hə Ağdamyadın, daşı-daş üstündə qalma-yib, Ağdam tanınmaz haldadı.
- Evinizi tapa bildin?
- Evimizi xarabalıqların arasında tapdim, qo-xusundan tanıdim... evimi tapdim"

Bu kövək hissələri, sevinc, sevgi, nisgil, həs-ret, kədər, xoşbəxtlik dulu anları yaşaması hər bir qarabağlıya, keçmiş kökünə arzulayırdı. Gö-rün 30 İləndən sonra neçə böyük bir sevincə qo-vuşmuşuq. Fərqlindəsiniz!

Əziz soydaşlarım, 27 sentyabrda qədər belə böyük bir sevinc yaşayacağımı heç xəyal-mıza gətirirdikmi? İndi de unutmayın, ümidi-nizi Allahın haqqınaburaxın, gec-ya tez haqq özü dədindən qatacaqdı. Türklerin bir ata sözü var: "Gün doğmadan nələr doğar". Gəlin ne-qative kökləməyək! Sabaha ümidə baxaq. Axi biz Azərbaycan Ordusu kimi bir qüdrətə sahibik! Mənəcə gülümsəyin!

Əntiqə



baxdim ki, məni görməmək üçün gözlerini ani de olsa yanından keçəndə yumub keçirlər. Mən-de təşəxşülsə onları seyir edirdim.. Bu hissə bize yaxadan Azərbaycan ordusuna ömrüm üzün borcluyam! Bu hissə mənə yaşatmaq üçün canını qurban vermiş asgər və zabitlərimizin ruhu qar-şısında baş əyirəm".

Təsəvvür edirəm, zəfer paradında dünyaya meydan oxuyan Rusyanın Azərbaycan Ordusu tərəfindən siniq-salxaq "gün"ə salınmış hərbi texnikası, erməni mediasında şikayətlənən hər-bçilərin açılmışın, partlamayan "brak" silah-sursatlarını seyir etmek Azərbaycanda nə qədər qızırurur, sevincingicili haldırısa, Rusiyada, ümumiyyətə ölkə serhədlərindən kanarda yaşıyan soydaşlarımız üçün min dəfə daha böyük anlam daşıyır.

Həmin vaxt Müzəffər kövrələ-kövrəle bir sözdə:" Əntiqə, biliyəm, indi bu qələbəyə, kənd-mizin qaydışə xəberinə sevinməyən yoxdu. Bel-kədən en çok sevinən sənən. Amma bil ki, xaric-də möglüb ölkənin vətəndəsi kimi yaşamaq, iş-ləmək, başqa xalqların nümayəndələri ilə təməs-də olmaq, onlara polemikaya girmək nece aci-veçir, ağrı idir.

Hələ savadı, dünayagörüşü olmayan bir erməni qalib ədəsi, əmri verici səs tonu, aşağlayıcı baxışları altında fealiyyət göstərmək məni daxi-lən əzirdi. Ermənilər tədbir keçirdiyimiz zala da-

Semyon Peqov imzası 44 günlük məhərəbə dövründə həm azərbaycanlılar, hem de ermənilər arasında en çok hallanan isim oldu Yeqin ki unutmamış:

Bəzi kütüvli informasiya vasitələrin-de və sosial media sehifelərində "War-Gonzo" layihəsinin müəllifi Rusiya Fe-derasiyasının vətəndaşı Semyon Vla-dimiroviç Peqovun "SoloviyovLive" verilişində Xaçın Şərq və Orta Asiya

lillərin olduğunu bildirirler.

Anait Ovsepyan adlı istifadəçinin söz-lərindən gəlir, Peqov hara gedilmişse, hardan reportaj hazırlayırmışa, oranı dərhal Azerbaycan Ordusunun dərəmdən edir-miş. Yəni erməni qoşunlarının yerləşdiyi yerlərin koordinatlarını və strategi-ni Peqov Azerbaycana ötürürmüştə.

Burdan Semyon Peqova bildirmək yek-rinə düşer ki, İrlandan, Türkiyədən Qara-bağ'a gəlmış qaraçı dəstəsinə bənzəyən

Nankorluğun son həddi:

Anait Peqovu "xəin" çıxartdı

Araşdırmaçı Mərcəzinin direktoru Rusiya Federasiyasının vətəndaşı Semyon Arkadeviç Baqdasarovla "Dağılıq Qarabağ və ətraf rayonlarının iş-ğaldan azad edilməsi" mövzusunda birge apardıqları videoformatlı müzak-kira zamanı ermənilərin möglubiyyətə barışmayaq Qarabağdakı Azərbay-can əsgərlərinə hücumlar edilmişsi, müxtəlif döyüş əməliyyatlarının hazırlanması, partizan müharibəsinin baş-layacağında barədə proqnozlar vermeləri, bununla bağlı müəyyən məlumatları-nın olması və müxtəlif üsullarla təxri-bat xarakterli ifadələrə yol vermeləri müyyən edilmişdi.

44 günlük məhərəbə zamanı erməni yalanlarını bir nömrəli tabelətgəsi olan, Qırımızi Xaç Cəmiyyətinin masığını mə-nərək, Hadruta keçib, bu qəsəbənin guya ermənilərin nəzərət altında olduğunu "sübət edən", 6 noyabrda Şuşadan canlı reportaj edib, "erməni müqavimətinin" göstərən və elə o məşhur reportajında da sürətə aradan və Qarabağdan qaçıb-çıxan Peqovun "dövrəni dönbür".

Bir sözə, faktlara söyklənməyən çıxış-ları ile ermənilərin arasında az qala qəh-rəmanə çəvirlən Semyon Peqov artıq gəzəndən düşüb.

İndi sosial şəbəkələrin erməni seq-mentində xain adlandırırlar. Erməni so-sial şəbəkə istifadəçiləri Peqovun mühərəbə zamanı Ermenistan silahlı qüvvələrinin olduğunu yerle bağlı Azərbaycan Ordusuna dəqiq məlumat ötürüyüne dair de-yildi.

Anait Ovsepyan

yesterday at 15:01

Помните этого ублюдка? Его зовут Семен Петров, и как выяснилось он передавал координаты местоположения наших войск азербайджанцам. Там где он появлялся, на следующий день эту территорию бомбили или захватывали азербайджанцы.

Acı təcrübəmiz biza göstərdi ki, erməni seq-mentində xain adlandırırlar. Erməni so-sial şəbəkə istifadəçiləri Peqovun mühərəbə zamanı Ermenistan silahlı qüvvələrinin olduğunu yerle bağlı Azərbaycan Ordusuna dəqiq məlumat ötürüyüne dair de-yildi.

Sən qazanmadın Peqov!

Əntiqə Rəşid



ƏDALƏT •

7 yanvar 2021-ci il

**Bu, bizim həyətimizdi.
Bu dağlıq ev də bizim evimizdi**



1963-cü il. Atam bir seçim qarşısında qalmışdı. Bayat kəndindən Ağcabədiyəm köçmək, yoxsa Ağdamam? Hindarxdan aşağı Ağcabədinin bütün kəndləri Ağdamla bağlı yaşayırdılar. Bazارlıqda da, iş dalınca da Ağdama gedərdilər və sair və ilaxır.

Həmin bölgənin insanları Ağcabədini iki dəfə görədilər, bir pasport alanda, bir də əsgərliyə gedəndə. Mən özüm bir ağcabədili kimi birinci dəfə o rayonu 1971-ci ilde gördüm.

Aqil Abbas

EVİMİ SÖKƏ BİLƏRSƏN, TORPAĞIMI YOX

Atam seçim qarşısında idi. Biz Bayatdan (Ağdamdan 18 km., Ağcabədindən 32 km.) Ağdamam köçək, yoxsa Ağcabədiyə?

Ağdamı seçdi. Çünkü Ağdam çox inkişaf etmiş bir şəhər idi. 10 orta məktəbi, iki 7 lillik musiqi məktəbi, müğən məktəbi, Dövlət Dram Teatrı, mədəniyyət evi, 4 kinoteatr, 4 texnikum, muzey-filial, abad şəhər, parklar, bağlar, bulvarlar...

Bu gün Azərbaycanın hər rayonunda bir və ya iki park ola bilər, amma 60-70-ci illərdə Ağdamda 7-8 park və bulvar vardi və sair və ilaxır. Mən bu yazida Ağdam haqqında yazmaq istəmirdim.

Və atam Ağdamı seçdi. O vaxt (yəni 1963-cü ildə) Ağdamdan ev aldı. Bu evi də həmin vaxt Ağdamda baş məmar işləyən bir urus vəzifəsindən istifadə edib həyat evi tikib satırdı. Buz bu evi də həmin urusdan aldıq. Üç otaqlı bir ev idi, bir on sot da torpağı vardi. Sonra atam da ha üç otaq tikirdi və həmin torpağın 2 sotunu bağışladı qonşudakı hökumət evinə. Ağdamda hökumətin tikidirdiyi çoxmənzilli binalara hökumət evi deyirdilər.

**Həyət bombos iddi.
Təbii ki belə deyildi**



Və mən şəhərdəki meyve ağaclarından, eləcə də Kənd Təsərrüfatı Texnikumunun həyətindəki şitilliklərdən, həm də öz kəndimizdəki bağlardan pöhrələri çıxarıb getirib həyatımızda ekirdim. Atam birçə fındıq ağaçını ekdi, onu da bilmirəm ya Zaqatala, ya da Balakəndən getmişdim.

Yəni həyatımızdəki bütün ağacları mən ekmişdim. İki-üç ilin içində həmin ağaclar böyüdü, hətta meyve verməye başladı.

İşgaldən sonra evimizə gedərkən ilk dəfə tanığım əlimlə ekdiyim gilas ağaç oldu. O gilas ağaçını işğaldən əvvəl heç o qədər böyümüştü ki, yuxarı budalqlardaki gilası yığa bilmirdik.

Demək olar ki, həyatımızdəki bütün ağacları kəsiblər. Amma çox qəribəndi ki, kesdikləri ağacların yerində nar bitib. O nar ki "Quran"da adı çəkilib.

Və bir də Ağdamda dağlıq həyətlərdə bir az əvvəl dediyim kimi, təbii nar bitmişdi, bir də əncir ağacları. "Quran"da hər iki ağaçın adı keçir.

Deməli, cənət Ağdamdır. Cənət "Quran"da adları çəkilən meyvələr Ağdamda bitib.

Evinizə gedərkən em rəqəm nar ağaclarına rast gəldim, paçallayıblar. ANAMA deməsi ki, yoldan kənaraya çıxmayıñ, cünki minalanmış ola bilər. Amma vecimə almamış ey, keçdim minalanmış yerdən bir nar üzdzüm və ləzzətə yedim. Dünyada belə ləzzətli nar yeməmişdim.

Bu barədə əvvəlki yazılarımıda yazmışam.

Məsələ nədir? Məşədi Abbas küçəsi demək olar ki, yox id, poliklinikadan kaçığı yox id. Qazibalar və burdakı kommunikasiya sistemlərini söküblər. Küçələr təpə kimi görünürdü.

Fikirlesin, Qarabağda 150 minə yaxın ev və tarixi abidələr dağlıqlıb. Bunu hər gün televiziyonlarda görürsünüz.

Cox maraqlıdır ki, Ermənistan əhalisi bu qədər mənəzili, ictimai binaları, tarixi binaları sökmək imkanında deyildi.

Yazmaq da çətindi, demək də. Dini dinimizdən, qanı qanımızdan olan qardaşlarımız bizim her evimizi söküb özləri üçün aparmağa 300-500 dollar pul vermişlər. Bu dəhsətdi, faciədi, yazılış deyil.

Yeni mənim və bizlərin Ağdamda, Füzulidə və ya hərədən dəpoldulu evlərimizi ermənilər pul verirsən və aparırsan.

Və həmin yebəlli öz evinə qoyursan, mənim və əzizlərimin yatdığı yorğan-döşəkdə yatırsan. Mənim evimdən söküb apardığın dəmin altında yatırsan. Ən böyük faciə budur. Ha fikirleşirəm, bunu qəbul edə bilmirəm.

Dünya bu qədər böyük bir faşizm görmeyib. Faşistlər ne işgəl etdiyi əraziləri yandırırdılar, nə də həmin ərazi-də yaşıyan insanları öldürdürlər.

Bu dəhsətdi ki, ermənilər dünyaya yeni faşizm getirdilər. İşgəl etdiyi ərazilərdəki Azərbaycan şəhərlərini, kəndlərini, tarixi abidələri məhv etdilər.

Bizim üçün sinaqoq da, kilsə də, məscid də, hətta atəşperəstlərin məbədləri de müqəddəsdi. Amma onlar üçün Allâhın heç bir evi müqəddəs deyil.

Bu məsələni də qoyduq bir kənarə. Mən öz həyatımızdən, bizim üçün ocağımız Ağcabədinin Bayat kəndi ol-

başda olmaqla yene bütün yaziçi, şair dostlarını götürüb aparacam Ağdamə və bu həyətə. Gözel bir çay dəstəgahı quracam. Atam qonaq gələndə qoyunu özü kəsərdi, özü doğrayırdı və kababı da özü çəkərdi. Bu dəfə bu missiya mənim üzərimə düşəcək, inşallah.

Həyətə girən kimi asağıda görünən o dağlıq tiki qaraj iddi



Bu gördüyüünüz dağlıq tiki qaraj iddi



24 ailelik ikimərtəbeli hökumət evi idi. Bir zamanların görkəmləri tarzəni, bestəkar Ü.Hacıbəyov adına Ağdam Musiqi Texnikumunun direktoru Xosrov Fərəcov, "Lenin yolu" qəzetinin redaktoru Müseyib Qurbanov, Şəmpən zavodun direktoru, uzun illər "Qarabağ" komandasının sponsoru Səyavuş Fərzəliyev bu binada yaşayırdılar.

Ağdam Musiqi Texnikumu da tenxnikum deyildi ey, konservatoriya idi. Görkəmləri muğam ustaları, tarzənlər, bestəkar Xəlil Cəfərov dərs deyirdi. Ağdamdan çıxmış bütün muğam ustalarının demək olar hamisini müellimi Məşədi Nəriman, Lentrus müellim, Abbas müellim və hətta Qədir Rüstəmov.

sa da, atamın Ağdamda qurdugu ve 30 il orda yaşadığımız ocaqla bağlı bir yazı yazmaq istəyirəm və həmin ocaqdakı şəkilləri paylaşmaq istəyirəm.

Bu da bizim həyətimiz və bu da bizim dağlıq tiki ocağımız



Amma heç vaxt ora maşın salmazdıq, anbar kimi istifadə ederdik. Bir də evdəki kitabxanaya sişşməyan kitabları orda saxlayardıq.

Mühərribə vaxtı gəydən "qrad" yağcanda çıxırdım o qarajın üstünə və baxırdım ki, "qrad" hara uçur.

- Getdi Küllük təpəye.
- Getdi Qaraçılars məhləsinə.
- Deyesən, bazarı vurdular.

Deməli, Mehman Cəvadəoğlu, Əmir Pəhləvan Ağdamdayıq. Gece "qrad" başıldı. Yenə qarajın üstüne çıxbıxıram. Atam da, Mehmanlı də həyətdən izleyir.

Atam hırsınlı:

- Axağın biri axmaq, bu uşaqları bura niyə getirmiş? İndi bura qrad düşsə, burlara bir şey olsa atalarına ne cavab verəcəm?

Məni gic gülmək tutur:

- Əş, bura qrad düşsə sən sağ qalacaqsan ki, atalarına da hesabat verəsən?

Bu pilləkanla qalxardıq evə



Mühərribə vaxtı gecələr atam çox zaman yatmadı. Əlinde tūfəng, oturardı bu pilləkanda. Qırmalı patronları da donuz güləsliyə əvəz etmişdi.

Bir dəfə gecə Mehman həyətə düşəndə görür atamindo tūfəng oturub pilləkanda. Soruşur:

- Məhəmməd dayı, burda niyə oturmusun?
- Evdə qonaq var axı. it uşağı qəfil şəhərə gire bilər.

Bu gördüyüünüz həyətdə



İşəlləh, yenidən tikiçəkəm. Özü də elə olduğu kimi. Men öz həyatımızdən müyyən şəkillər paylaşdım. Və videoolar da görmüsəniz, şəkillərdə də - şəhərdəki bütün evlər, bütün həyətlər bu vəziyyətdədir.

Cənab Prezident İlham Əliyev çıxışlarında, eləcə də son çıxışında xüsusi vurğuladı ki, Ağdam şəhərini evvelkindən də gözəl tikiçəyik, memarlıq üslubunu da saxlayacaqıq.

Bəli, biz evlərimizi evvelkindən də gözəl tikiçəyik. Evlər də, həyat də gül açıb çıxıløyəcək. Bilirsiniz niyə? Defələrlə televiziyyada, mətbuatda demisəm, cünki evlərimizin hər dasını qoynada sevinc göz yaşlarıyla qoymaçaqıq. Və o sevinc göz yaşlarını da sevincdən çıxıløyəcək.

Sonda. Məhəmmədi, eləcə də həyatımızı minalardan temizlədiyinə görə ANAMA-nın rəhbərliyinə, eləcə də bestəkar Tofiq Əhmədovun adını unutduğum nəvəsinə xüsusi təşəkkür edirəm. Bu daqıqə onların zəhməti həm çox böyükdü, həm də ağırdı. Tanrı köməkləri olsun.

Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

No 1 (2182) 7 yanvar 2021-ci il

Dünyanı heyrətə salan 44 günlük müharibə

(I yazı)

1988-ci ilin fevral ayının 3-dən başlayaraq, Azərbaycan xalqı erməni işgalinin qanlı günlerini yaşamağa məcbur oldu. Zərər müharibəyə qatılan xalqımız torpaqlarının, yurd-yuvusunun qorunması üçün öncə fərdi haldə, sonra kənd-kənd, oba-oba birləşməye, özünü müdafia dəstələri yaratmağa başladı. Təbii ki, tarixi proses bu işgalin dərin qatlarının uzaq keçmişinin üzərində cərəyan edirdi. Yeni öten əsrin ilk illərinən başlayaraq, ermənilər özlerinin torpaq iddiaları ilə artıq dünyanın diqqətini özlerine çəkə bilmişdi. Onların Azərbaycan ərazisində köçürülmə tarixi bəlli olsa da,

bu gerçeyi pərdələməyə, onu arxa plana atmağa bütün vasitələrlə cəhd edən ermənilər sübut etməyə çalışırlardı ki, Azərbaycanın əzəli torpaqları onlara məxsusdur. Bu kifayət etmirmiş kimi, hələ qardaş Türkiyəyə qarşı torpaq iddiasında olan Ermenistan xeyallarını reallığı əvvələk, dənizdən-dəniz böyük Ermenistan yaratmaq arzusunu xalqının gerçek məqsədi, məramı kimi yazmaqdandan, təhlükə etməkdən, dünyaya vəba toxumu kimi yagmaqdan yorulmurdu.

Məlumdur ki, səpiplen bu toxum ermənilərin vücuḍundakı bir xəsteliyi qeyrilişti.

Həmin xəstəlik də dünyada, qonşu ölkələrdə müyyəyen bir qeyri-sa-



bitlik, bir hakimiyət zəifliyi olanda üzə çıxdı. Bax, bu menada SSRİnin bir dövlət kimi Qorbaçov hakimiyəti dövründə tənzəzzül həmin erməni xəsteliyinə obrazlı desək, yaşılı işq yandırıdı. Real şəraitə istənədən edən ermənilər məhz Moskvadan dəstəyi, hamiliyi ilə Azərbaycana qarşı torpaq iddialarını gündəmə getirdi.

Bütün tarixi prosesləri gözden keçirdikcə istər-istəməz düşünməli olursun. Bu erməni faşizmi doğrudan öz yalanlarına bu qədər inanır ve güvənir!?

Doğruanmış bu xalq özü öz taleyi-

nin sahibi deyil? Axi böşər tarixi,

dünya sivilizasiyası keçdiyi əsrlər,

illəri elmin diliyle, alimlərin, araşdır-

macıların qələmliyə ortaya qoyub.

Və dünya alımları öz elmi əsərlərin-

de tarixin atası sayılan Herodotdan

tutmuş üzü bugünkü elm xadimləri-

nə qədər (onların arasında erməni-

mənşəli alımlar da var - O.M.) göstə-

rirlər ki, Qafqazın, xüsusi Cənubi

Qafqazın köklü xalqları kimlərdi, bu-

radı kimlər yaşayıv və bu torpaqların

sahibi hansı dövlətlər, hansı xalqlı-

lar olubdu?

44 günlük Böyük Vətən Müharibəsi tarixine nəzər salsaq, onda bir belli həqiqəti mütləq tekrar diqqəte çatdırmaq zərurəti yaranır. Yeni Azərbaycan Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev 27 sentyabr, 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixə qədər ölkəmizə üz tutan, prezidentimizdən müsahibə götürüb yayılmış media mənşələrinin hər birinə, xüsusiələr Fran-

sinan, Amerikanın, Almanıyanın, İspaniyanın, İtaliyanın, Rusiyanın, eləcə də qardaş Türkiyənin və digər ölkələrin telekanallarından birbaşa bəyan etmişdi ki, ermənilər Azərbaycan ərazisindən çar Rusiyası tərəfindən köçürüllər. Onların bizim ərazimizdə məskunlaşmasının konkret tarixi var və bu da her kəsə melumdur.

Özünün müsahibələrində Azərbaycan Prezidenti xüsusi olaraq vurğulmuşdu ki, "Sovet dönməndə Kəməlinə, xüsusi SSRİ prezidenti Qorbaçovun atlığı addımlar, Qarabağda yaradıldığı xüsusi idarə ermənilərə əl-qol açaq üçün yaradılmış şərait idi. Bu ərəb yanşaların neticəsində Azərbaycan silahlanmağı və daha böyük iddialarla çıxış etməyə başldı".

Bu gün Azərbaycan təcavüzkar dövlətdir, üstəlik də Ermənistan terrorizmə sponsorluq edən ölkədir". Bax, bu gerçəliklə dünya mediasında, en nüfuzlu telekanallarda birbaşa səsləndirilib və o da vurğulanıb ki, Azərbaycan xalqı öz qonşularıyla sülh və əmin-əməniləşmə şəraitində yasaşmağı hər zaman istəmiş və bu istiqamətdə də bəzən qarşılıksız addımlar da atmışdı.

Cənab Əliyev, bəzən sülh istəyimiz düşmənin havadarlarının və siyasi elitasının sayqısızlığı ilə qarşılıklılaşmış. Onlar ele düşünmüdürlər ki, Azərbaycan işgal olunmuş torpaqlarını azad etmək gücündə deyil. Lakin 44 günlük Böyük Vətən Müharibəmiz hem ermənilərə, hem onları həvadalarına, bütövlükde isə



sına doğru addım atacaq. Amma bütün baş verənlər göstərirdi ki, Ermənistan tərəfi birmənələşkən də danışçılar prosesini süni qaydada davam etdirmək və öz isteklərinə çatmaq yolunu tutublar. Amma biz danışçılar xatirinə danışçılar aparmağın eleyhinəyik. Biz imitasiya namına danışçılarında iş tirak etməyəcəyik".

(ardı növbəti sayımızda)

Əbülfət MƏDƏTOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ YANINDA KÜTLƏVİ
İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA
DÖVLƏT DƏSTƏYİ FONDUNUN
MALİYYƏ YARDIMI İLƏ

Mən uşaqlığımdan, özümü qanadan Atamın içində, ruhunda həmişə bir Qarabağ ağrısı, Tabriz hasrəti duymuşam. Buz o bığlıdan olmasaq da, man zaman keçidkən Atamın Büttöv Azərbaycan nisgiliinin dərədəninqədən işmətəydim. Atam artıq 40 ildir ki, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində çalışır və işi ilə bağlı respublikanın müxtəlif bölgələrindən soñorlar edir. Bir dəfə Ordubada planlaşdırılan soñor birində atamdan xahiş etdim ki, məni də özü ilə aparsın. Naxçıvanda Aza kəndində bir köprü var - Aza köprüsi. O köprüyü yaxınlaşanda Atam sürücüyə dedi ki: Ənvar, zəhmət olmasa, burda maşını saxla, bir köprüni ziyarət edək, çayda üzümümüz yuyaq. Aza köprüsünün yaxınlığında Ənvar əmi maşını saxladı: "Buyurun, Əfondim!", - dedi. Ənvar əmi atama həmişə xüsusi bir etibarla soyadı ilə xıtəb edir, "Əfondim" deyirdi. Həmin gün, həminki sahnəni xatırlayanda həmişə kövrəlim. Atam Aza köprüsüne baxdı, baxdı, üzünü manə tutdu: "Ay nənəm, dedi, bura gələndə elə bilişim Xudafərin. Xudafərin çox müqəddəs köprüdür, o ham Qarabağ, həm də Təbrizin yolu ludur... Xudafərin - "Xudaya Aşırın!" - "Allaha morhaba!" deməkdir. Xudafərin sadəcə köprü, tarixi abidi deyil, Arazın ikiyə ayrıldığı xalqı birləşdirən mənəvi teldir... Əşrlər boyu sinasino çəlin-çarşap dağ çökilmə Vətənən Araz boyda yarasına məlhəmələn, tarixin min bir tufanına səhəlilik edən Xudafərinin indi boğazından Qarabağ adlı bir yüksək də asılıb... Gün goləcək, Qarabağ azad olacaq, o taylı, bu taylı Azərbaycan birləşəcək, o günü mən görəməməm, sər, əməkçisiniz," - dedi. Atam bəhar buludu kimi dolmuşdu, üzünən Arzə sarı çevrilib, heç vaxt unutmayacağım bu məsraları söylədi:

*Ey Xan Araz, torpaq oyan, daş yuyan,
Dərə manındır, manəm onu daşyan,
Qəlb yaraman qayaşqını qayaşın,
Bir arzum var, ömrəm boyu bütöv yük..
Vahid Vətən, Vahid Birlək, Bütövlük!*

*Ey Xan Araz, qızılı, gürəy üzün var,
Biri gülər, biri ağlar gözüm var,
Gələcəyə inanıram, dözmən var,
Qılın kimi kassan dənən aranı..
Qardaş görür qardaşında yaranı..*

Atam hələ 31 il əvvəl, 31 dekabr 1989-cu ildə Azərbaycanla İran arasında sərhədlərin dağıdılmasında, Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan

Zəfərin mübarək, Atam Balası!!!



rinin qanıyla Araz boyu tikanlı məftillərinin səküləməninde böyük hərbi gələndən sonra. Elə buna görə də Xudafərinin iki yüz illik bütövlük həsəti, otuz illik Qarabağ ağrısı ilə birləşib Atamın ciyinlərinə yüksək, ürəyinə ağrı olmuşdu. Atam no vaxtsa bir gün Haqqın, ədəmi təmələq zəfərə calaçığına böyük ürkəli inanırdı... Və bu gün onun müqəddəs arzusu çan oldu, igit oğullar bir yumruq kimli birləşib Xudafərin azad etdi, Qarabağ - Təbrizo yol açıdlar...

Azor.. Atamın qurur yeri.. İtkisindən Dömdənən balası kimi sarsıldı, cəsarətinə göz yaşları içində sevindiyi igit Oğlu...

Mənim Qəhrəman Qardaşım...

Yurdumun on qeyrieti Tarix yazarı Mərd Oğlu...

Köksü Vətən boyda, Bayraq sevdah, Azadlıq Fədaisi...

Yusifi Azər Nazim oğlu... 28 mart 1994-cü il Ağstafa rayonunda, əsasən Böyük Kosik kəndində ziyanlı ailesində anadan olmuşdur. 2000-ci ildə Böyük Kosik kənd orta məktəbinin birinci sınıfinə gedən Azərin ibtidai siniflərini bitirən Yusifi Azər Nazim oğlu...

Yugən xanımın hem Ama, hem Mülləkim kimli omeyi göz özündəndir. Buz həyətindən qazanıb, qazanıb...

Yugən xanımın Azər kimi milli məfkiyətli sahib, əqidel, dönməz, cosu və sağlam təfəkkürli övlad yetirməsi onun peşəsinin öhdəsindən necə şorşlo goldjinin göstəricisidir. Azər körpə yaşlılarından biri, qazanıb...

Yugən xanımın Azər kimi milli məfkiyətli sahib, əqidel, dönməz, cosu və sağlam təfəkkürli övlad yetirməsi onun peşəsinin öhdəsindən necə şorşlo goldjinin göstəricisidir. Azər körpə yaşlılarından biri, qazanıb...

Yugən xanımın Azər kimi milli məfkiyətli sahib, əqidel, dönməz, cosu və sağlam təfəkkürli övlad yetirməsi onun peşəsinin öhdəsindən necə şorşlo goldjinin göstəricisidir. Azər körpə yaşlılarından biri, qazanıb...

Yugən xanımın Azər kimi milli məfkiyətli sahib, əqidel, dönməz, cosu və sağlam təfəkkürli övlad yetirməsi onun peşəsinin öhdəsindən necə şorşlo goldjinin göstəricisidir. Azər körpə yaşlılarından biri, qazanıb...

Yugən xanımın Azər kimi milli məfkiyətli sahib, əqidel, dönməz, cosu və sağlam təfəkkürli övlad yetirməsi onun peşəsinin öhdəsindən necə şorşlo goldjinin göstəricisidir. Azər körpə yaşlılarından biri, qazanıb...

Yugən xanımın Azər kimi milli məfkiyətli sahib, əqidel, dönməz, cosu və sağlam təfəkkürli övlad yetirməsi onun peşəsinin öhdəsindən necə şorşlo goldjinin göstəricisidir. Azər körpə yaşlılarından biri, qazanıb...

Yugən xanımın Azər kimi milli məfkiyətli sahib, əqidel, dönməz, cosu və sağlam təfəkkürli övlad yetirməsi onun peşəsinin öhdəsindən necə şorşlo goldjinin göstəricisidir. Azər körpə yaşlılarından biri, qazanıb...

Yugən xanımın Azər kimi milli məfkiyətli sahib, əqidel, dönməz, cosu və sağlam təfəkkürli övlad yetirməsi onun peşəsinin öhdəsindən necə şorşlo goldjinin göstəricisidir. Azər körpə yaşlılarından biri, qazanıb...

Yugən xanımın Azər kimi milli məfkiyətli sahib, əqidel, dönməz, cosu və sağlam təfəkkürli övlad yetirməsi onun peşəsinin öhdəsindən necə şorşlo goldjinin göstəricisidir. Azər körpə yaşlılarından biri, qazanıb...

Yugən xanımın Azər kimi milli məfkiyətli sahib, əqidel, dönməz, cosu və sağlam təfəkkürli övlad yetirməsi onun peşəsinin öhdəsindən necə şorşlo goldjinin göstəricisidir. Azər körpə yaşlılarından biri, qazanıb...

Yugən xanımın Azər kimi milli məfkiyətli sahib, əqidel, dönməz, cosu və sağlam təfəkkürli övlad yetirməsi onun peşəsinin öhdəsindən necə şorşlo goldjinin göstəricisidir. Azər körpə yaşlılarından biri, qazanıb...

Yugən xanımın Azər kimi milli məfkiyətli sahib, əqidel, dönməz, cosu və sağlam təfəkkürli övlad yetirməsi onun peşəsinin öhdəsindən necə şorşlo goldjinin göstəricisidir. Azər körpə yaşlılarından biri, qazanıb...

Yugən xanımın Azər kimi milli məfkiyətli sahib, əqidel, dönməz, cosu və sağlam təfəkkürli övlad yetirməsi onun peşəsinin öhdəsindən necə şorşlo goldjinin göstəricisidir. Azər körpə yaşlılarından biri, qazanıb...

Yugən xanımın Azər kimi milli məfkiyətli sahib, əqidel, dönməz, cosu və sağlam təfəkkürli övlad yetirməsi onun peşəsinin öhdəsindən necə şorşlo goldjinin göstəricisidir. Azər körpə yaşlılarından biri, qazanıb...

Yugən xanımın Azər kimi milli məfkiyətli sahib, əqidel, dönməz, cosu və sağlam təfəkkürli övlad yetirməsi onun peşəsinin öhdəsindən necə şorşlo goldjinin göstəricisidir. Azər körpə yaşlılarından biri, qazanıb...

Yugən xanımın Azər kimi milli məfkiyətli sahib, əqidel, dönməz, cosu və sağlam təfəkkürli övlad yetirməsi onun peşəsinin öhdəsindən necə şorşlo goldjinin göstəricisidir. Azər körpə yaşlılarından biri, qazanıb...

Yug

Narinci "doktor" - Portagalın inanılmaz faydaları

Hazırda portagal meyvesinin mövsümüdür. Portagal dünyada sitruslar içerisinde en geniş yayılmış növdür. Zengin kimyevi türkibə, etirli-şirali meyvelərə malik portagal yer kürasının 90-dan çox ölkəsində becerilir.

Portagal hakkında məlumat

Portagalın on minə qədər sortu məlumdur. Yalnız Qafqazın Qara deniz sahil rayonlarında 200-dən artıq sortu cəmlənmışdır. Geniş yayılmış sortları Pervenets, Vaşington Navel, Luçşiy suxumski, Hamlin sortlarıdır. Bağın salınması, Portagal bağı da limon bağı kimi təşkil edilir. Qida sahəsi 4x3 m, 4x2,5 m, yamaclarla ise 3x3 m verilir.

Situs meyve bitkilerinin əsas zərvericiləri və xəstelikləri ve onlara qarşı mübarizə tədbirləri: Sitrus meyve bitkilerinin əsas zərvericiləri - Yasticalar, minalayıcı sitrus güvesi, tor geneciyi, istixana tripsi, menene və sairələrdir. Buncular qarşı mübarizədə bazinon 1,0-1,2/l/ha, korban 2,0 l/ha, kunq-fu -0,4 l/ha, Dnok 0,4 l/ha, 0,1%-li topsin M, 0,2%-li akreks, 0,2%-li karbofot, poliqor və yaxud onları evez edən yeni preparatlardan istifadə etmək olar.

Situs meyve bitkilerinin becerilme texnologiyası Sitrus meyve bitkilerinin əsas xəstelikləri: Hommoz, kif, antraknoz, fitofitor, bakterioz, nekroz, dəmgil və s. qarşı mübarizədə 0,4% sinəb, 1% bordo mehlulu, 1%-li mis kuporusu və ya 3 %-li dəmir kuperusu və yaxud onları evez edən yeni preparatlardan istifadə etmək olar.

Portagalın faydaları

Bu meyve insanı gürmər edər və bədənə çoxlu kalori daxil etməz. Portagal payız meyvelərindən biridir ki, çox dadlı və faydalıdır. Soyuq günler gəlib çatmışdır və bədənimizin C vitamini daha çox ehtiyacı vardır.

Portagalın 6 faydasına nəzər salaq:



1. Soyudəyənmenin dərmanıdır. Çünkü portagalın tərkibində C vitamini vardır ki, immun sistemini gücləndirir. Immun sistemini əsərləri bənzeyir ki, insanın bədənini qoruyar. İnsanı soyudəyəmedən, viruslardan qoruyar.

2. Vitamini bədəndə olan iltihablarla təsir edər və onun sağalmasına şərait yaratır.

Bir portagal insanın gün ərzində C vitamini olan ehtiyacının yarısını ödəyir.

3. Çekini normada saxlayar. Portagalın tərkibində su, kalsium, bir qədər kalori vardır.

4. Çekini normada saxlayar. Portagalın tərkibində su, kalsium, bir qədər kalori vardır.

5. Üreyinizi faydalıdır. Üreyiniz xəstelikləri deyildi, eşq və sevgi yerdədir. Portagalın tərkibində olan anti-oksidentlər ürək xəsteliklərinin deyilərini alar.

6. Dəriyi qulluq edər. Portagalın tərkibində olan anti-oksidentlər hüceyrələrin qocalmasının deyilərini alar və hüceyre sistemini gücləndirir. Ona görə də tövsiyə edilir ki, her gün ya portagal yeyəsiniz, ya da onun suyun dan istifadə edəsiniz.

Nuş olsun!

Əntiqə Rəşid

93 nəfər... Nə aşağı, nə yuxarı, düz 93 adam ollarıyla bograq ödürüən qatil Samuel Little ölüdü. Necə tutulmuşdu? Niçə etiraf etdi? Çayımızı qarşınızda qoyub oxuyun.

1970-ci ildən 2005-ci ilə qədər törətdiyi bütün cinayətləri etiraf etmişdi. ABS-in on ölümçül, on vəhşi qatillərindən biri olan Samuel 80 yaşında dünyasını doyişdi.

Samuelin dosyesində təkcə cinayət yoxdur. 2014-cü ildə 3 qadını öldürən şəhəlli bilinmə qəder oğurluq, saxtakarlıq və narkotik maddə istifadəsinə görə bir neçə dəfə azadlıqdan məhrum edilmişdi.

Bunlarla yanaşı 1989-ci ildə bir qadını öldürməkdə günahlandırılmış, ancəq cinayəti onur törətdiyi sübut olunmamış və azadlıqdan məhrum olmaqlan canı qurtarmışdı. Törətdiyi cinayətlərdən canını qurtarmağı necə bacarmışdır?

ildə Yeni il ərefəsində Mayamido öldürməyə başlığındı etiraf etmişdi.

NECƏ TUTULDU?

Samuel 2012-ci ildə narkotiklə bağlı günahlar sobobilo tutuldu. Burada DNT nümunələri götürülen Samuel Kaliforniya

söhbət etdi. Daha da vacibi - Holland Amerikanın on ölümçül qatılış edilməyəcəyinə dair söz verdi.

"Birini həbsdən çıxarmağa kömək olam, bəlkə o zaman Tanrı mənə gülümsəyə bilər. Etməkdən xoşum gələn şeyi etməkdən həzz alan başqa bir adamı öldürdən sanıram. Zənn edirəm ki, dündən bunu edən tek adam mənəm".

SON CİNAYƏTİNİ 2005-Cİ İLDƏ MİSİSİPİDƏ TÖRƏTDİ

Samuel etiraf etdiğən ölkənin dörd bir yanındakı səlahiyyətli şəxslər yarım qalan dosyeleri bir-bir bağlamağa başladı. O, törətdiyi cinayətlərdən

ABŞ tarixinin on ölümçül qatili

Samuelin etirafları

Samuel əslində köhnə amerikalı bokşçudur. O, gənclik illərində Samuel McDowell adı ilə tanınır. Samuel qurbanları narkomanları, seks işçilərinin inançlıyyatından tərəfindən "lenətlenmiş" insanları arasında seçirdi. Qurbanları bograq ödürüən köhnə bokşu bir çox cinayətlərinin "təbiət ölüm" kimi adlandırmışına görə türmə üzü görməmişdi.

OLDURMƏYƏ 1970-Cİ İLDƏ BAŞLADI

Qatil cinayətlərin bir çoxunu Florida və Comubi Kaliforniyada tərəfdə. Qurbanlarının çoxusunu tosadıfı rastlaşmalardan sonra öldürdü. Misal üçün, 1982-ci ildə bir gecə klubunda qarsılıqlı qadını bograq öldürdü. Oğurluqdan, narkotikdən və ya digər səbəblərdən həbsə düşmədiyi zamanda ölkəni gəzən Samuel 1970-ci

yada törədilən 3 cinayətdə günahlandırıldı. Ardınca o, 2014-cü ildə 3 dəfə ömrük həbs cezası aldı.

BƏS NECƏ OLDU Kİ, O, GÜNAHLARINI ETİRƏF ETDİ?

Bir müddət iddi ki, Samuelin sağlamlığı yerində deyildi. Ömrünün son günlerini yasadığını bilən Samuel uzun müddət sonra Texasda jandarma olaraq xidmət edən James Hollanda qanlı keçimini dəyişməq qərar verdi. Bir zamanlar bokşu olan və qurbanları bograq ödürüən Samuel bu qarşılığında isə artıq otluq arabasından istifadə edirdi. Hollanda Samuelən yüz dəfədən çox səhbat etdi, hər dəfə onuna dost mimi davranmağa çalışdı. Etibarını qazanmaq üçün ona sevdiyi pizzalarдан, başqa yeməklərdən sıfırı etdi. Sevdiyi idman növlərindən

dolayı həbs olunan günahsız adamları bu üzəbdən qurtarmaq üçün etiraf etdiyini dedi. Samuelin fotoprafik yaddaşı hamını mat qoydu. O, etiraf edərək cələxərdən və etiraf etdiyi cinayətlərdən əlavə qazanmışdır. Hollanda yandı. Samuel 1984-cü ildə Mayamidəki bir scriptist klubunun çıxışında tanış olmuşdur. Qurbanı bograq ödürüən köhnə bokşu bir çox cinayətlərinin "təbiət ölüm" kimi adlandırmışına görə türmə üzü görməmişdi.

Samueli nənəsi böyütmüşdü. Onun etirafçıları zamanı bir zamanlar evli olduğunu söylədi. 80 yaşlı ölümcül qatıl şəkər və ürək xəstəliyindən azyiyət çəkirdi.

Eminquey

Mesut Özil harda oynayacaq?



"Arsenal"ın yarımmüdafiəcisi Mesut Özilin argentini Erkut Sögüt futbolçunun geləcəyi ilə bağlı fikirlərini bələdi.

Qol.az xəber verir ki, o, açıqlamasında türkəsili almanın oyununun London temsilcisindən qalmaq istədiyini deyib: "1 yanvar tarixində qədər danışlıqlara icazə verilmədi, bu səbəbdən indi bəzi tekliflərin tətərrəfatlarına nəzərdən keçirməyə başlayırıq. Konkret olaraq klublar haqqında danışa bilmərem, bəziri-pəşəkar oları, amma müqavilənin bitməsinə altı ay qalıb və insanlarla səhəbet edib Mesut üçün en yaxşı variantı tapmağa çalışıq qeyri-adı deyil.

Özil yayadək "Arsenalda" qala ve ya gedə bilər. Məsətun prioriteti qalmaqdır, amma futbolda işlər çox sürətə deyisir.

İndi teklifləri nəzərdən keçirir. Yanvar ayında ayrılmış qarşına gələk, "Arsenal" rehberliyi ilə danışmalıyıq. Vəziyyət yaxın günlərdə həll edilecek".

Qeyd edək ki, Özilin London temsilcisi ilə müqaviləsi bu ilin yayı başa çatır.

"Manchester Siti" De Brüyenenin maaşını azaldır - Messiyə görə

"Manchester Siti" futbolçu-su Kevin de Brüyne ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Qol.az xəber verir ki, yeni sözleşmeye əsasən, 29 yaşlı yarımmüdafiəçi əvvəlindən daha az maaş alacaq.

Bu isə "Barselona"nın kapitanı Lionel Messinin mümkin transferi ilə əlaqədardır. "Şəhərlər" 33 yaşlı argentinanının mövsümün sonunda keçidini reallaşdırmaq istədiyi üçün de Brüyne daha çox məvacib xərcləmek niyyətində deyil.

Qeyd edək ki, De Brüyne bu mövsüm Premier Liqada 14 oyuna çıxaraq, 3 qol vurub və 8 qolun ötürməsini vərib.

"Barselona" Alenani "Xetafe"yə verdi

"Barselona" futbolçusu Karles Alenani icarəyə verib.

Qol.az xəber verir ki, 23 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər "Xetafe"də çıxış edəcək.

Qeyd edək ki, İspaniyalı futbolçunun "Barselona" ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Güleş üzrə yiğmalarımız qarşılıqda gələn licenziyalarına həsr olunur.

Qol.az xəber verir ki, bu il üçün esas meşə Avropa və Dünya Olimpiya Təsnifat turnirlərində Olimpiya Oyunlarına əksər licenziyaları elde etmək və Tokio Olimpiadasında uğurla çıxış etməkdir.

Her zaman olduğu kimi, yiğmanın aparıcı üzvlərindən gözlənilər böyükdür. Belə güleşçilərdən biri de Hacı Əliyevdir. 3 qat dünya və 3 qat Avro-



ile yanaşmamışam. Belə fikir səsləndirməyim əslə mümkin deyil.

Oksinə, inanıram ki, güleşçi kimi adını idman təriximəzə yaxın Namiq Abdullayev məşqçi kimi də millidə uğur qazanacaq".

Qalmaqla böyüdü: "Evimi dağıtdın, nişanlını qoyub Türkə ərə getdin"

Aktrisa Məlahət Abbasova xalq artisti Röya Ayanı yenilə güñünlərə təqdim etdiyi üçün tanqid edib.

"Elə bil ki, dekabrın 31-də şəhəd analarına açıq verirdi. Hamələtçi, evindər. Güllə, damşır, öz aralarında Yeni il töbrik edilir. Amma evində roqs edilə bilər. Bu eyibdir. Belə həssas bir vaxt da bu horəkətin soni iti gözən salan kimi saldı. Həm də deyirsin ki, ağdamlıyam. Mahnırları yaxşı olaraq, amma no əlaqən var, no da inşanlığın. Həm də anasın...".

Məlahət Abbasovanın dediklərini Sərxan Keromogluın reaksiyası gecikməyib. Sərxan "Instagram" hesabında Məlahəti "ağ yuyub" qara sorib:

"Ərləqə dörsi? İnsanlı dörsi? Kim deyir bunları Məlahət? Son Məlahət, mən 2009-cu ilde İstanbula köçdüm, orada monim evimo gələn

gələn monim evimi dağıtdın. Sənsən insanlıq dörsi keçən? "TRT AVAZ"da moni iş toklifi golmazı. Gedib orada müdürü olaqsaş sözərə dənədən keçən? Toyuna bir heftə qalmış davətnameyi paylanan bəyi-nişanlı Bakıda qoyub İstanbul'a qastrola gedib orada qaldın və Türkə orq. getdi, ailən işləsi orq. getdi. Sənsən ənənəli dörsi keçən? Bu no zəmanədir kimdə nə yoxdur, onuna öyünlər. Məlahət Abbasova səninin ümumiyyətələrini qazanıb. Məlahət Abbasovanın qazanıb. Röya sohə bilər, qarşı bilər, Röya bilər".

Rövşən Tahir

"Keşlə"dən növbəti transfer

"Keşlə" Gürcüstanın "Sam-tredia" klubundan ayrılan Nicanat Qurbanovun keçidini həll edib.

Bu barədə Qolaz-a komandanın baş məşqisi Yunis Hüseynov məlumat verib. Onun sözərinə görə, 28 yaşlı yarımmüdafiəçi ilə illik müqavilə imzalanıb. Futbolcu artı qarda ilə məşqə baslayıb.

Qeyd edək ki, Nicanat Qurbanov "Nefci", "Kəpəz", "Sivər", "Zira" və "Sumqayıt"da da çıxış edib.

"Nauka BTM" MMC-yə məxsus möhür itdiyi üçün etibarsız sayılır.

Aqil Abbas və Əbülfət Mədətoğlu Umud Rəhimoğlu-na əzizlər.

Mehdi İsmayılovun vəfatından keçərənlərini bildirir və dərin hüznlə başsağlığı verirler.

Tiraj: 2000

Sifariş: 45

Cəpa imzalanmışdır: 06.01.2021

Təsisçi və baş məsləhətçi:
Aqil ABBAS

Baş redaktor:
İradə TUNCAY

Qəzet "Ədalət" qəzeti bilgisayar mərkəzində yığılıb sehfələnmiş və "Azerbaycan" Nəşriyyatında ofset üsü ilə çap edilmişdir.

Müelliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

KAPITAL Bankın 1 sayılı Nəsimi ray